



**Azərbaycan Respublikası Səhiyyə Nazirliyi**  
**Azərbaycan Tibb Universiteti**  
**İctimai səhiyyə fakültəsi**

*Qidalanma və kommunal gigiyena kafedrasının*  
*2016/17-ci tədris ili üzrə fəaliyyətinə dair*  
*Hesabat*

**Kaf. müdiri: dos. İ.R.Əhmədov**



## ***Kafedranın fəaliyyətinin qanunvericilik bazası***

- ✓ **Azərbaycan Respublikası Təhsil Nazirliyinin,**
- ✓ **Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin,**
- ✓ **ATU rektorunun əmrləri,**
- ✓ **həmçinin müvafiq təlimatlar, sərəncamlar, metodik tövsiyələr, digər qanunvericilik və normativ sənədlərinə uyğun olaraq kafedranın iş planına əsasən həyata keçirilir.**



# *Kafedranın ştat vahidi*

Tədris ilində kafedrada 7 nəfər akademik personal fəaliyyət göstərmişdir  
(2 professor, 3 dosent, 1 b/m və 1 assistent - 0,25 ştat vahidi):

S №	Akadem. personalın soyadı A.A.	Elmi dərəcəsi	Vəzifəsi	ştat vahidi
1	Əhmədov İ.R.	t.ü.f.d.	<u>kaf. müd</u> , dos.	0,5 şt/vah
2	Qasimov M.S.	t.ü.e.d.	prof.	1,0 şt/vah
3	Məmmədova S.Ə.	t.ü.e.d.	prof.	1,0 şt/vah
4	Hacıyeva Q.M.	t.ü.f.d.	dos.	1,0 şt/vah
5	Qəniyeva Q.S.	t.ü.f.d.	dos.	1,0 şt/vah
6	İskəndərova T.Ə.	t.ü.f.d.	baş m.	1,0 şt/vah
7	Ramazanova İ.F.	t.ü.f.d.	ass.	0,25 şt/vah

## *Kafedranın yardımçı personalı:*

1	Baş laborant – 1 ştat vahidi
2	Laborant –1 ştat vahidi
3	Baş preparator –1 ştat vahidi
4	Preparator – 1 ştat vahidi

**Qeyd:** prof. Qasimov M.S. 25/IV-2017-ci ildən məsləhətçi prof., vəzifəsinə keçirilmiş;  
dos. Qəniyeva Q.S. 14/IV-2017-ci ildən dekan müavini vəzifəsinə seçilmişdir



# *Kafedranın illik tədris yükü*

<b>Tədris yükü forması</b>	<b>Payız sem/saat</b>	<b>Yaz sem/saat</b>	<b>Cəmi sem/saat</b>
<b>Mühazirə</b>	<b>108</b>	<b>132</b>	<b>240</b>
<b>Laborator və seminar məşğələ</b>	<b>1140</b>	<b>1948</b>	<b>3088</b>
<b>Auditor saatlar (cəmi)</b>	<b>1248</b>	<b>2080</b>	<b>3328</b>
			<b>85,3%</b>
<b>Auditoriyadan kənar saatlar</b>	<b>218</b>	<b>356</b>	<b>574</b>
<b>Cəmi</b>	<b>1466</b>	<b>2436</b> <b>63%</b>	<b>3902</b>



# Kafedrada tədris edilən fənnlər

S №	Fənnlər	Kurs	Semestr	Kredit
<b><i>Qidalanma gigiyenası bölməsi</i></b>				
1	Qidalanmanın fizioloji gigiyenik əsasları	IV	VII	3
2	Ərzaq məhsulları gigiyenası	IV	VIII	4
3	Dietologiya	V	IX	3
4	Ərzaq məhsullarının təhlükəsizliyi və istehsalı gig.	V	IX	5
5	Qidalanma gigiyenası sahəsində Dövlət San. Nəzarəti	VI	XII	4
6	<i>Seçim fənni</i> - Profilaktik qidalanma	V	X	3
<b><i>Kommunal gigiyena bölməsi</i></b>				
1	Su və su təchizatı gigiyenası III	III	VI	5
2	Atmosfer havası və torpaq gigiyenası	IV	VII	4
3	Yaşayış məskənlərinin tikintisi və istismarı gigiyenası	VI	XI	4
4	Kommunal gigiyena sahəsində Dövlət San. Nəzarəti	VI	XII	4
5	<i>Seçim fənni</i> – Sanitariya kimyası	V	X	3

# **Təşkilati tədbirlər:**



**Son illərdə kafedranın avadanlıq və texniki vəsaitlər, reaktivlər, kompüter texnikası ilə təchizatının müəyyən qədər yaxşılaşmışdır.**

**Nəticədə iş yerləri və laborator müayinələrin müasir tələblərə uyğun səviyyədə təşkilinə şərait yaratmışdır.**

**Bu işə dərslərin yüksək elmi-pedoqoji səviyyədə keçirilməsinə imkan yaratmışdır.**

# *Kafedranın həyatından fraqmentlər*



## *Metodik fəaliyyət*



**Hesabat ilində fənnlərin tədris proqramları Təhsil və Səhiyyə Nazirliklərinin yeni tövsiyələrinə müvafiq vahid formada yenidən tərtib edilmişdir.**

**400-ə yaxın yeni test bileti hazırlanmış, 800-dən artıq test bileti korreksiya edilərək yeniləşdirilmişdir (2 dildə).**

**Ümumilikdə götürdükdə 6000-nən artıq test biletləri yoxlanılmış, hər iki dildə identikliyi təmin olunmuş, rast gələn səhvlər və qüsurlar aradan qaldırılmışdır.**

**Rezidenturaya qəbul imtahanları üçün qidalanma və kommunal gigiyena fənnlərinə dair (DTQK üçün) nümunə testlərinin ekspertizası da həyata keçirilmişdir (2 dildə).**





**6 illik təhsilə keçidlə əlaqədar 9 fənn üzrə sillabuslar korreksiya edilib yeniləşdirilmiş**

**Bütün fənnlər üzrə mövzu təqvim planlarına yenidən baxılmış**

**Fənnlər üzrə sərbəst işlərin siyahısı korreksiya edilmiş**

**Tələbələr üçün 14 yeni metodik işləmələr hazırlanmış**

**17 mövcud metodik işləmələrə müvafiq əlavələr edilmiş**

**21 elektron mühazirə və təcrübi məşğələ mətnləri hazırlanmış**

**Təcrübi - laborator müayinə mövzularına dair iş yerləri zənginləşdirilmişdir**

## *Tədrisin elektron təminatı*



**Kafedrada mühazirələrin əsas hissəsinin (90%-dən artıq) elektron variantları hazırlanmış və mühazirələr prezentasiya şəklində oxunur, materialların elektron toplusu tələbələrin istifadəsinə verilir.**

**Kafedrada təcrübi və seminar məşğələlərinin xeyli hissəsinin də elektron variantları hazırlanmışdır. Lakin tədris otaqlarında (mühazirə zalından başqa) multimediyə dəstləri olmadığından elektron variant praktik dərslərdə qismən tətbiq olunur.**

**Kafedra kompyuter sinfi ilə də təchiz olunmuşdur. Təəssüf ki, bu sistemin program təminatının zəifliyi və bəsitliyindən, eləcə də sistemə texniki xidmət yardımı olmadığından bu sinifdən lazımi səviyyədə istifadə edə bilmirik.**



**2016-2017-ci t/i kurs imtahanının nəticələri**

**(faizlə)**

**2015-2016 cı təhsil iliylə müqayisəli**

Sess	Kurs. Fənnin adı	T/sayı	İmt./bur	A	B	C	D	E
<b>Q I Ş</b>	<b>Qidalanmanın fizioloji gig. əsasları</b>	76 79	73 79	71,2 59,5	16,4 29,1	2,7 5,1	5,5 5,1	4,1 1,1
	<b>Atmosfer havası və torpaq gig</b>	76 79	74 78	48,5 50,0	25,7 28,2	9,5 16,7	8,1 3,9	6,8 -
	<b>Dietologiya</b>	79 79	78 79	79,5 78,5	10,2 13,9	9 3,8	1,3 3,8	- -
	<b>Yaşayış məskənlərinin tikintisi və istismarı gigiyenası</b>	80	80	52,5	23,7	11,3	8,8	3,7
<b>Y a y</b>	<b>Su və su təchizatı gig.</b>	77 77	76 76	60,5 47,4	27,6 22,4	6,6 13,2	2,6 13,2	2,6 3,9
	<b>Ərzaq məhsulları gigiyenası</b>	77 80	74 80	67,6 78,8	16,2 10,0	9,4 5,0	2,7 6,2	4,1 -
	<b>Ərzaq məhsullarının təhlükəsizliyi və istehsalı gig</b>	79 79	77 79	72,7 73,4	16,9 17,7	7,8 5,1	2,6 1,3	- -
	<b>VI kurs DSENT</b>	80	80	66,3	26,3	6,2	1,2	-
	<b>VI kurs «Gigiyena Dövlət imt.</b>	80	77	77,9	19,5	2,6	-	-



## *Cari tədris müvəffəqiyyətləri ilə imtahan nəticələrinin müqayisəli qiymətləndirilməsi*

<b>Fənnlərin adı</b>	<b>40 b/yuxarı</b>		<b>30 b/aşağı</b>	
	<i>Cari tədris</i>	<b>Test imt.</b>	<i>Cari tədris</i>	<b>Test imt.</b>
<b>IV kurs. Qidalanmanın fizioloji gigiyenik əsasları</b>	<b>87</b>	<b>89,6</b>	<b>4</b>	<b>4 C, D, E</b>
<b>IV kurs. Atmosfer havası və torpaq gigiyenası</b>	<b>84,4</b>	<b>83,1</b>	<b>2,6</b>	<b>2,6 D</b>
<b>V kurs. Dietologiya</b>	<b>76,6</b>	<b>80,5</b>	<b>10,4</b>	<b>10,4 D, F</b>
<b>VI kurs. Yaşayış məskənlərinin tikintisi və istismarı gigiyenası</b>	<b>70,1</b>	<b>75,3</b>	<b>5,2</b>	<b>5,2 D</b>



## *Tələbələr tərəfindən dərs buraxmalar (1 tələbəyə-saat)*

<b>Kurs</b>	<b>Fənnlərin adı</b>	<b>2016/17</b>	<b>2015/16</b>
III kurs	Su və su təchizatı gigiyenası	2,5	3,8
IV kurs	Atmosfer havası və torpaq gigiyenası	3,4	1,7
IV kurs	Qidalanmanın fizioloji gigiyenik əsasları	2,4	1,4
IV kurs	Ərzaq məhsulları gigiyenası	2,1	1,8
V kurs	Ərzaq məhsullarının təhlükəsizliyi və istehsalı gigiyenası	4,5	1,8
V kurs	Dietologiya	2,6	1,0
VI kurs	Yaşayış məskənlərinin tikintisi və istismarı gigiyenası	4,4	
VI kurs	Qidalanma gigiyenası sahəsində Dövlət sanitariya nəzarəti	3,1	
	Kommunal gigiyenası sahəsində Dövlət sanitariya nəzarəti	5,5	



Hesabat ilində fakültəmizdə ilk dəfə məzunların təcrübi bacarıqlarının qiymətləndirilməsi üzrə Obyektiv Strukturlaşdırılmış Praktiki İmtahan - “OSPI” tətbiq olunmuşdur. OSPI bizim kafedranın bazasında təşkil olunmuşdur.

Biletlərdəki 5 fənni əhatə edən 10 sualdan 5 ədədi bizim fənnlərə aid planlaşdırılmışdı. Suallarımız 100% laborator müayinələrə həsr olunmuşdu.

Kafedrada müvafiq işçi yerlər - məntəqələr yaradılmış, hazırlıq dövründə tələbələr dəfələrlə təlimatlandırılmış və sınaq treninqlərinə cəlb olunmuşlar.

Tələbələrin biliklərinin qiymətləndirilməsi beş ballı şkala əsasında aparılmışdır.

77 nəfər imtahanda iştirak etmiş, 3 tələbə imtahana buraxılmamışdır.

«OSPI» təcrübi bacarıq imtahanının qidalanma və kommunal gigiyena bölmələri üzrə tələbələrin 60 nəfəri (77,9%) «A», 15 nəfər (19,5%) «B», 2 nəfəri isə (2,6%) «C» qiyməti almışdılar.



## *Tələbələr OSPİ təcrübi bacarıqlarını mənimsəyərkən*



# *Elmi tədqiqat işi*



**Kafedrada 2016-2020-ci illər ərzində “Bəzi əhali qruplarının (zehni əmək işçiləri və idmançılar) orqanizminin enerji sərfi və qidalanmalarının öyrənilməsi, Milli qidalanma normalarının işlənməsi” mövzusunda tədqiqat işi planlaşdırılmış və fəaliyyət təqvim planına müvafiq davam etdirilir.**

**Cari hesabat ilində tələbələr, əməkdaşlar və idmançıların orqanizminin enerji sərfi, faktiki qidalanmaları, orqanizmin mikronutrient statusu, sağlamlıq və fiziki inkişaf göstəricilərinə dair məlumatları əks etdirən sorğu-anket formaları (hər qrup üçün 3 anketi) tərtib edilmişdir.**

**Fəal anket-sorğu üsulu ilə 2016/17- ci tədris ilində IV kursda təhsil alan 80 tələbənin və 12 nəfər əməkdaşın göstərilən 3 anket forması üzrə 2 günlük faktiki qidalanmalarına dair məlumatları və 4 sutkalıq fəaliyyətlərinin xronometraj cədvəlləri toplanmışdır.**

**Hazırda toplanmış materialların araşdırılması, hesablamalar aparılması, təhlili, statistik işlənməsi və qiymətləndirilməsi həyata keçirilməkdədir.**

**Tərəfimizdən kafedrada aparılan tədqiqatların nəticələri və Beynəlxalq məlumatlar da nəzərə alınmaqla Respublika səviyyəli “Əhalinin müxtəlif qrupları üçün qida maddələrinə və enerjiyə fizioloji tələbat normaları” üzrə metodiki tövsiyələrin proyektini hazırlanaraq müzakirə üçün AR Səhiyyə Nazirliyinə təqdim edilmişdir.**

**Hesabat ilində TEC üzrə 2 tədqiqat işi üzərində fəaliyyət yekunlaşdırılmışdır  
Hər 2 iş Fakültə TEC-in XXXXII konfransında (07.05.2018) diploma layiq görülmüşdür)**



# *Tələbələrimizin TEC-in konfransda çıxışı və mükafatlandırılması*





## *Nəşrlər*

<b>Vəsaitlər</b>	<b>Çap olunub</b>	<b>Çapa göndərilib</b>
<b>Dərslik</b>	<b>1</b>	<b>1</b>
<b>Dərs vəsaiti</b>	<b>1</b>	<b>1</b>
<b>Metodik tövsiyələr</b>	<b>-</b>	<b>1</b>
<b>Məlumat paketi</b>	<b>1</b>	<b>-</b>
<b>Tədris proqramı</b>	<b>-</b>	<b>2</b>
<b>Məqalə və tezislər</b>	<b>9</b>	<b>2</b>
Cəmi	12	7



## *Səhiyyə orqanlarına kömək*

**Kafedranın bu sahədə fəaliyyəti olduqca geniş və əhatəlidir.**

**Əməkdaşlarımız Səhiyyə Nazirliyi, Heydər Əliyev fondu, İqtisadi İnkişaf Nazirliyi, İSİM, bir sıra Beynəlxalq təşkilatlarla – UNICEF, qeyri hökumət təşkilatları və s. ilə əlaqəli fəaliyyət göstərirlər.**

**Fəaliyyətimizin əsas istiqamətləri əhali arasında geniş təsadüf edilən qidalanma ilə əlaqədar patologiyalar, qeyri infeksiyon xəstəliklər, sağlam qidalanma, fəal həyat tərzini, DDA, YÇX, A vitamin çatışmazlığı patologiyalarının profilaktikası sahələrinə yönəldilir.**

**İ.Əhmədov vaxtaşırı olaraq (3 ildən bir) Dövlət komissiyasında Əhalinin Minimal Tələbatı və ƏRZAQ ZƏNBİLİ normalarını işləyib hazırlayır (müxtəlif qruplar üçün) .**

**Əməkdaşlarımız İqtisadiyyat, Kənd təsərrüfatı Nazirlikləri əməkdaşları, GEM-lər, laboratoriya xidmətləri və QHT-rı, fermerlər, baytarlıq nümayəndələri və s. sahələrin mütəxəssisləri üçün təşkil olunan çoxsaylı yığıncaqlar, dairəvi masalarda, seminarlarda iştirak etmiş, kaf müdiri bu tədbirlərdə çıxışlar etmiş, müxtəlif telekanallara intervyülər vermişdir.**

**O, müxtəlif televiziya kanallarında, sosial portallarda qidalanmanın aktual problemlərinə dair çoxsaylı (il ərzində 30 dəfədən artıq) çıxışlar etmişdir**

**İ.Əhmədov Milli məclisin Sosial siyasət komissiyasının iclasında (Beynəlxalq ekspertlərlə birlikdə) iştirak etmiş və DDA, problemlər və profilaktikası yolları barədə prezentasiya ilə çıxış etmişdir.**

# *Səhiyyə orqanlarına kömək*

(davamı)



Prof. M.Qasimov, dos. İ.Əhmədov və dos. Q.Qəniyeva “Azərbaycan Respublikasında qeyri-infeksiyon xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən Ölkə üzrə qidalanmanın əsas məsələləri və prioritet fəaliyyət istiqamətlərinin işlənməsi üzrə komissiyada fəaliyyət göstərirlər.

Dos. İ.Əhmədov və dos Q.Qəniyeva SN və UNİCEF tərəfindən təşkil olunmuş Respublikada onun zənginləşdirilməsinə dair Dövlət Qanunu proyektinin müzakirəsində iştirak etmişlər. İ.Əhmədov burada zənginləşdirmənin əhəmiyyəti və Respublikada bu sahədə təcrübənin nəticələrinə dair prezentasiya ilə çıxış etmişdir.

Prof. M.Qasimov və dos. İ.Əhmədov QİX-lə mübarizə Fəaliyyət Planına müvafiq ATU-da təşkil edilən dəyirmi masa-pres konfersiyada çıxış etmiş və TV kanallarına intervyülər vermişlər.

İ.Əhmədov 03-04 aprel 2017 tarixlərdə Kazaxstan respublikası-Almatı şəhərində USAİD, ğain, UNİCEF tərəfindən keçirilən (Kazaxstan, Əfqanıstan, Azərbaycan, Pakistan, Qırğızıstan, Monqolustan, Tacikistan. Türkmənistan) Unun zənginləşdirilməsi yolu ilə qadınlar və uşaqların sağlamlığının yaxşılaşdırılması – “Gələcəyimizi zənginləşdirək” Regional sammitdə respublikanı təmsil etmiş, prezentasiya ilə çıxış etmiş, müzakirələrdə və yol xəritəsi hazırlanmasında iştirak etmişdir

Əməkdaşlarımız mütəmadi olaraq Dissertasiya Şurasında, müzakirə seminarında iddiaçıların işlərinə rəylər, yekun rəylər hazırlamış, çıxışlar etmişlər.

Tərəfimizdən çoxsaylı hesabatlarla, proqramlara, dərs vəsaitləri, metodik tövsiyələrə, elmi işlərə, məqalələrə və s. rəylər hazırlanmışdır.

# ***İctimai fəaliyyət***



**Kafedra əməkdaşları ölkə və Universitetin ictimai işlərində fəal iştirak edirlər:**

**Kaf müdiri dos. İ.Əhmədov - SN mikronutrientlər çatışmazlıqları üzrə Milli koordinatoru, Fakültə Elmi Şurasının, FD 03.014 «Gigiyena» ixtisaslaşdırılmış şurasının, Əhalinin ərzaq normalaşdırılması Dövlət Komissiyasının, GMO üzrə Milli Texniki Şuranın üzvüdür.**

**Prof. M.Qasimov - Respublika ağsaqqallar şurasının büro üzvüdür.**

**Prof. S. Məmmədova - FD 03.014 «Gigiyena» ixtisaslaşdırılmış şurasının üzvüdür.**

**Dos. Q. Hacıyeva - Fakültə Elmi Şurasının, FD 03.014 «Gigiyena» ixtisaslaşdırılmış Şurası yanında müzakirə şurasının, “ İctimai sağlamlıq və Gigiyena” Elmi Problem Komissiyasının üzvüdür.**

**Dos. Q.Qəniyeva - Fakültənin dekan müavini, kafedra TEC-nin rəhbəridir.**

**B/m. T.İskəndərova - Kafedranın tədris hissə müdiridir.**

**Stajçı assistent A.Vəlibəyova - Fakültə həmkarlar bürosunun üzvü, kafedranın proforqudur.**

Dinnetuniza göre minnetdarım!